

XALQ NAĞILLARI MƏTNLƏRİ – DİLLƏRİN VƏ MƏDƏNİYYƏTLƏRİN DİALOQ VƏ ORTAQLIQLARININ ƏN BARİZ FAKTOLOJİ BAZASI KİMİ

Açar sözlər: dillərin və mədəniyyətlərin dialoqu, xalq nağılları mətnləri, Azərbaycan dili, ingilis dili

Keywords: dialogue of languages and cultures, texts of folktales, azerbaijani, english

Ключевые слова: диалог языков и культуры, текст народных сказок, азербайджанский язык, английский язык

İstənilən xalqın etnik kimliyinin formallaşmasında, ona xas olan “dünyanın dil mənzərəsi”nin “şəkil-ləndirilməsində” digər xalqlarla, mədəniyyətlərlə temas və qarşılıqlı əlaqə faktoru mühüm rol oynamışdır. Başar tarixində digər mədəniyyətlərlə temasdan məhrum şəkildə, anklav formatında mövcud olub tərəqqi yolunu izləmiş heç bir (inkişaf etmiş) dil və mədəniyyət mövcud deyil. Bu manada təbi ki, Azərbaycan və ingilis dil kimliyinin daşıyıcıları da istisna nümunəsi sayıla bilməzler. Belə ki, həm Azərbaycan, həm də ingilis dil kimliyinin daşıyıcıları asrlar öncəsində həm öz yaxın genetik ortaqları olan xalqlarla, həm eyni arazini paylaşıdları qohum olmayan xalqlarla sıx temas və qarşılıqlı bəhərlənmə şəraitində mövcudluq sürdürmüştərlər. Bu baxımdan ingilis xalq nağıllarının süjet xəttində, aparıcı obrazlar qalereyasında ümum Britaniya miqyaslı folklor ırsının yer almasını və bu ırsın həmin nağılların substrat layını təcəssüm etdirməsi ilə bağlı səsləndirilən fikirləri xatırlatmaq yerinə düşərdi. Qeyd edək ki, kelt genetik mahiyyətli süjet və obrazların ingilis, ümumgerman folklorunun substrat və eləcə də bəzi məqamlarda adstrat laylarını təcəssüm etdirdiyini epos ədəbiyyatı timsalında da izləmək olar [1, s.29-30]. Azərbaycan xalq nağıllarında ümumtürk folklor təfəkkürünün izləniliməsinə həm ortaq konseptlərin, ortaq obrazları qalereyasının, həm də demək olar ki, eyni və ya bənzər nağıl formulların istifadəsi məqamunda təsbit edə bilərik [2, s.184-187], [3]. Bu manada on maraqlı məqamlardan birini, heç şübhəsiz ki, eyni nağıl formullarının qohum olan və ya heç bir genetik bağlı olmayan dillərdə təkrarlanması məqamı təşkil edir.

Məlumdur ki, nağıl təhkiyəsi labüb şəkildə müəyyən daxili struktura əsaslanır. Əgər müəllifli nağıl mətnlərində fərdi intensiyənin (yəni, müəllif mərəminin) ifadəçisi kimi takrarsız struktur kompozisiyaların yer alması adı haldisə, xalq nağılları mətnlərində bu, demək olar ki, az təsadüf edilən bir durumdur. Belə ki, bu və ya digər xalqın folklor təfəkkürü yüzülliklərin (bəzi hallarda isə hətta, minilliklərin) süzgəcindən çıxmış müəyyən koqnitiv sxemlərin verballaşmasına mümkün edir. Xalq onun folklor təfəkkürünün “emal etdiyi” hazır struktur modellər “lekalına” uyğun şəkildə fərqli süjet kompozisiyalı, fərqli obraz palitrahı nağıllar yaradır. Nağılların daxili struktur kompozisiyasında yerləşmə mövqeyinə görə bu formular, əsasən, inisial, medial və final formular olaraq üç yərə bölünür [4; 7]. Həmin formuların özürlərinin yekcins mahiyyətə malik olmamasından çıxış edən tədiqiqatçılar bu bölgün daxilində də zaman və məkan parametrlərinə görə, topografiq və xronoloji formulları da fərqləndirməyi məqsədəyən hesab edirlər. Təhlillərimiz Azərbaycan və ingilis xalq nağıl mətnlərindəki inisial, medial, final formuların bir çox ortaq özəlliklərə malik olduğunu və eyni zamanda yaxın qohum (Türk və German) folklor ırsındakı analoji formuların struktur və məzmun cəhətləri ilə bu və ya digər dərəcə korrelyasiya təşkil etdiyini ortaya qoyur. Nümunələrə diqqət edək: *Biri var idi, biri yox idi, göyün altında, yerin üstündə bir şah oğlu var idi* [5]. Müqayisə edək; kumik diliндə: *Бир ботын, бир болмагын, уң ағылаши болғын, чинк сүнчеси Қолбай болғын* (“Қолбай”). Tərcüməsi: “*Biri var idi, biri yox idi, üç qardaş var idi, kiçiyi Külbay idi*” [6; 8]. Göründüyü kimi, genetik ortaqlıq eyni bir formulun həm Azərbaycan, həm də kumik dilində olduğu kimi təkrarlanmasını mümkün etmişdi. Eləcə də qohum olmayan xalqların, yəni Azərbaycan və ingilis xalqlarının folklorunda izlənilən analoji parallelik hallarına da diqqət edək: *In the days of the great Prince Arthur, there lived a mighty magician, called Merlin, the most learned and skilful enchanter the world has ever seen.* (The history of Tom Thumb); *Günlərin bir günü Loğman ilə şayirdi səyahət eləyə-eləyə bir şəhərə galdılar.* (Loğmanla şayirdi). İngilis xalq nağıllarının dilində yer alan bəzi inisial formular bilavasitə mədəniyyətlərləri arasında “möhürünü” daşıyırlar. Məsələn: *When good King Arthur reigned, there lived near the Land's End of England, in the county of Cornwall, a farmer who had one only son called Jack.* (Jack the Giant Killer). Burada yer alan King Arthur obrazı ilk növbədə ingilis deyil, kelt mədəni ırsının “sərvəti” sayılır. Həmin obrazın ingilis folkloruna “köç etməsi” polietnik palit-

ralı Orta Əsrlər Britaniya yarımadasının mədəniyyətlər arası mübadilə və bəhralənməsinin mahiyyətini ortaya qoyur.

Müqayisə üçün deyək ki, Azərbaycan xalq nağıllarının ərəb-fars istilalarının sonrakı mərhələdə formalılmış mətnlərində, xüsusilə onların inisial formullarında bu yad mədəniyyətlərə (yəni, qohum olmanın dillərin daşıyıcıları ilə) six təməsin təsir izləri aydın sezilir. Belə ki, həmin inisial formullar ənənəvi "Biri var idi, biri yox idi", "Günlərin bir gündündə" kimi sərf türk mənşəli leksik tərkibli ifadələrdən fərqli olaraq, ərəb-fars alimlərinin yüksək çökisi ilə seçilirlər. Məsələn, nümunəyə diqqət edək:

Raviyani əxbər, nağılan asar, şirin şəkkər, xoş göftər.

Dedim getmə qal,

Gal ol abdal,

Mən olim dilağkar.

Dilimdən nə dedim yarə,

Eşq odunu bayan eylə,

Ya məni öldür, qan eylə,

Ya seyrağibi gördən sal.

Şah Abbas cənnətməkan,

Tərəziyə vurdub təkan.

İki qoz, bir girdəkan. (Beçə dərviş nağılı).

Təqdim olunan iqtibasın leksik tərkibinin genetik aidlik baxımından təhlili 44% sözlərin ərəb-fars alimləri təşkil etdiyini ortaya qoyur.

Mədəniyyətlərə rəsəd diaqloq formatının izləri xalq nağıllarının onomastikonunda da xüsusiət sezilir. Belə ki, şəxs adlarının genetik aidlik baxımından təhlili nağıl müəllifi olan xalqların möhz hansi dil daşıyıcıları olan toplumlarla six əlaqədə olduğunu aydın şəkildə ortaya qoyur. Belə ki, ingilis nağıllarında kelt mənşəli adlar yüksək işlənmə tezliyi ilə seçildiyi kimi, Azərbaycan xalq nağıllarının dilində ərəb və fars mənşəli şəxs adlarının, eləcə də eyni mənşəli toponim və mifonimlərin yüksək işlənmə tezliyi nümayiş etdiyi görülür.

Qeyd olunanları yekunlaşdıraraq bir daha vurgulamaq istərdik ki, xalq nağılları mətnlərinin dili onların (həmin mətnlərin) müəllifi olan topluluqların təməsində olduğu, qarşılıqlı və ya birtərəfli qaydada bəhraləndiyi mədəniyyətlərin təsir izini özündə əks etdirir və həmin təsir izləri əsas etibarı ilə leksik layla öz əksini tapır. Eləcə də nağıl mətnlərində ortaş olan formullar izlənilir ki, bu da fərqli mədəniyyət daşıyıcılarının universal folklor modeli formatlarından paralel şəkildə bəhraləndiyini söyləməyə əsas verir.

Ədəbiyyat:

1. Королева Е. П. Речевые формы двуверия как способ определения авторства древнеанглийской поэмы "Беовульф", Автографат диссер. ... канд. филол. наук., Москва – 2013, 34 с.
2. Насиева М. Azərbaycan və türk nağıllarında "təkərləmə", "yurma nağıl" və "zəncirləmə nağıl" anlayışları. H Ortaq türk keçmişindən ortaş türk gələcəyinə IV Uluslararası Folklor Konfransının materialları. Bakı: Səda, 2006, s. 184-187.
3. İsgəndərova V. Ənənəvi nağıl formulları (Azərbaycan və Türkiyə nağılları əsasında). Bakı: Elm və təhsil, 2014, 202 s.
4. Hüseynli Ş.A. Azərbaycan folklorunda epik formulların semantik və funksional xüsusiyyətləri, filol. fəls. doktoru... diser. avtoreferati, 2016, 32 s.
5. Çıl madyan <http://www.nagillar.az/article/a-224.html>
6. Абдуллабекова, Умсалимат Багаутдиновна. Язык и стиль кумыкских народных сказок: авторефарат дис. ... канд. филол. наук: 10.02.02 / А. У. Багаутдиновна; Институт языка, литературы и искусства им. Г. Цадасы - Махачкала, 2013. - 21 с.